



Səddat CƏFƏROV,
iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru,
Azərbaycan və Rusiya Yazarları və
Jurnalistlər Birliklərinin üzvü,
Beynəlxalq Yazarlar Birliyinin üzvü

Sabir Rüstəmxanının həyatla nəfəs alan publisistikasından danişmaq elə də çətin deyil. Çünkü onun hər bir yazısında həyatın bir parçasını görmək mümkündür. Amma iş burasındadır ki, onun publisistikası o qədər zöngin, o qədər ohatalıdır ki, bu aləmə daxil olmaq üçün gərək zəhmət çoxəsən. Onun hər biri həyat hekayəsi olan ədəbi-publisistik yazılarını oxuyasan. Təkcə oxumaq da bəs eləmirdi. Bu yazıların hər birinin üzərində düşünmək, həyatın üçün gərəkli olan notları əzxəz eləmək... bax bunlar həm də S.Rüstəmxanının publisistik əsərlərinin dəyəridir.

Mən bu görkəmli sənətkarı demək olar ki, gəncəliyindən tanıyrım. Qaynar, ruh etibarı ilə alovlu bir şair olan S.Rüstəmxanının publisistik yazılarında da onun poetik nəfəsi həmişə özünü dikta edir. İşim elə olub ki, ədəbi mühitin üzədə görünən, ya görünməyən, tanınan, ya tanınmayan çoxlu simaları ilə ünsiyyətim həyatımı çox zənginləşdirib. Bele ki, kitabını çapa hazırladığım, yaxud, mətbəədə nəşrinə nəzər etdiyim hər hansı bir sənətkarın yaradıcılığını izləməsəm, onlara heç ünsiyyət də qura bilməzdəm. Yazı-pozi, söz adamları da belə bir xasiyyətə malikdirlər; bir yazılışın, bir şeiri çəo olunur, hekayəsi çıxır, ya da publisistik yazılışı hansısa bir qəzetiñ sahifəsində işq üzü görür, o dəqiqə zng edib soruşurlar ki, oxudunmu, oxumadınmı?

Bunu ədəbi mühitlə yaxınlığı olan hər kəs yaxşı bilir. Görünür, işin bu tərəfi də mənim həyatımın sözlə, sənətlə bağlı olmasında müəyyən təsirə malik olub. Xüsusilə S.Rüstəmxanlı qaynar, isti bir müəllifidir. O, sözü havayı demir. Hər hansı bir qeydində, yazılışında həyatın çox vacib olan bir probleminə toxunur. Bu cəhətinə görə mən Sabirin yazılarını maraqla izləyib oxuyurdum. Onun yazılarındakı canlılıq məni həmişə çəkirdi. İndi publisistik kitablarına baxıram, hiss edirəm ki; bu yazıların bir çoxunu mən ayrı-ayrı vaxtlarda oxumışam. "Ömür kitabı"nı oxucuların yadına salmaq istərdim. O vaxt bu kitab yazılanda çox qorıb bir səs-küye səbəb oldu. Əgər Zoli Balayanın "Ocaq" kitabı nəşr olunmasaydı, bu kitab çap oluna bilməzdi. Bir növbəti S.Rüstəmxanlı bu kitabı Zori Balayanın "Ocaq"ına cavab olaraq yazmışdı. Tam səmimiyyətimlə deyirəm ki, kitab əl-əl gəzirdi. Hətta həmin kitabı mənim bildiyimə görə o dövrün pirat naşırları xəlvət çap edib satırlardı. Yəni demək istəyirəm ki, S.Rüstəmxanlı təkcə mənim yox, bir publisist kimi də bütün cəmiyyətin diqqətində olub. Sənki onun hər hansı bir yazılışı gələndə adamlar faydalı nəyise tapmaq üçün gözlərinə təpirdilər. Beləliklə, S.Rüstəmxanlı təkcə şair kimi yox, həm

də publisist kimi artıq Azərbaycanın çox məşhur qələm sahiblərindən biri idi. 80-ci illərin sonunda S.Rüstəmxanlı Azadlıq meydanına böyük söz adamı kimi gölmüşdi. Xalq birmənələşmiş şəkildə onu hər kəsin üreyindən xəbər verən, qəlbinin incəliklərinə toxuna bilən söz sahibi kimi qəbul edir, onun danışığında, fikirlərində işq axtarırırdılar və S.Rüstəmxanlının işqi həmişə aşkar duyulurdu, görünürdü.

Böyük sənətkar kimi Sabirin sonoti, zənniməcə, ona görə dəyərlidir ki, o, həm vətən sevdalısıdır, həm də söz sevdalısıdır. Bu sevgisin iki qanadını da öz yaradıcılığında birləşdirir bilir, bu duyularla əlinə qələm götürür, onu narahat edən hər hansı bir həyatı problemi yazıya gətirir və oxucuya unvanlayır.

S.Rüstəmxanının on böyük dördlərindən biri də Azərbaycanın ikiyə bölünməsidir. O böyük şair kimi, öz xalqının bağlarından qopmuş bir sənətkar kimi qotiyən barışa bilməz; doğma xalqının 40 milyondan çox toplumunu şəhər edən cənubi Azərbaycanda qardaşlarımızın doğma dildə məktəbi yoxdur. Azərbaycan ədəbi dili cənubi Azərbaycanda məhvə möhküm edilib.

Ədəbiyyatımızı kifayət qədər mükəmməl bilən sənətkardır. Tanrı ona böyük istedad bəxş etməklə bərabər zəhmətdən bir yorulmazlıq da verib. O hər vaxt oxumaqda, öyrənməkdədir. Elə "Vətəndaşlığın əlibəsi"nda da N.Tusin'in bu sözlerini təsadüfi epigraf götərmir: "Ömrümüz boyu öyrəndik, axırdı onu bildik ki, heç nə bilmirik". Sənətkar Tusin'in bu məhər sözlərini ona görə diqqətə çəkir ki, hər hansı bir məsələ sənə tanış gölə bilər, hər hansı bir obyekti qışın də olsa, öyrənmis olarsan. Amma bu o demək deyil ki, sən həmin obyekti kifayət qədər yaxşı bilirsin. Xeyr, nəzərə almalısan ki, sənə molun görününin, görünməyən tərəfləri də çıxdır.

Beləliklə, Sabirin "Vətəndaşlığın əlibəsi" kitabından keçən on qabarğı obrazı burada töqdim etmək yerino düşər. Axi qeyd etdik ki, o, böyük vətən sevdalısıdır. Doğulub-böyüdüyü kəndin, orazinin, boy atıb pərvərış tapıldığı dağların zirvəsindən dayanıb üzü cənuba torəf, həsrəti duyularla düşüncələrə dalıb. Şübhəsiz, bu zaman o, Ərdəbil haqqında çox düşünüb. Şübhəsiz, başıqarlı Savalanı da gözləri ilə çox oşayıb. Ona sevgi doly duyularını xoyalən göndərib. Bütün bu sevdalı

SAVALANDAN ƏSƏN YELLƏR

yaxud Sabir Rüstəmxanının publisistik hekayələrində vətəndaşlıq missiyası

Bu motivləri biz S.Rüstəmxanının "Vətəndaşlığın əlibəsi" (I kitab) adlı publisistik yazılar toplusunda da bütün qabarlılığı ilə hiss edirik, görürük. Kitabın annotasiyasında oxuyuruq: "Xalq şairi Sabir Rüstəmxanının yaradıcılığında publisistika, el -fəlsəfi düşüncələr, xalqımızın taleyi ilə bağlı siyasi təhlillər özəl yer tutur. Bu baxımdan "Vətəndaşlığın əlibəsi" onun məşhur "Ömür kitabı" əsərinin davamı kimi səslənir. Özünü bu ölkənin vətəndaşı sayan hər kəs üçün maraqlıdır". Ona da qeyd edim ki, S.Rüstəmxanının ədəbi elmi, fəlsəfi düşüncələri oxucunun mənəvi mühitin təkcə qidalandırırmış, həm də onu qıcıqlandırırmış, düşünməyə vədar edir. Annotasiyadakı qeydlərənən göründüyü kimi bu kitabın özü də S.Rüstəmxanının ədəbi-publisist yaradıcılığının növbəti bir seriyasıdır.

S.Rüstəmxanlı bu kitabı özünün silahdaşı adlandırdığı Tənzilə Yolçuqızına ithaf edib. Bu da təsadüfi deyil. Hər bir insan ən ümdə, ən incə hissələrini yaxın bir adamı ilə bələşmək istəyir. Onunla dərđələşmək, qəlbini yaxın olan insanla qarşılaşdıqı həyat problemini həll etmək üçün çıxış yolu aramaq istəyir.

S.Rüstəmxanlı hər hansı bir yazılışının məsuliyətini bilən müəllifidir. Hətta "Vətəndaşlığın əlibəsi" kitabının əvvəlindəki qeydlərindən də onun oxucu ilə ünsiyyətinə şərait yaranan bu kitabın nəşri ilə bağlı müləhizələr də biziçək inandırıcı geldi: "Vətəndaşlığın əlibəsi" Yurd və Yurdlaşdırma haqqında düşüncələrimdən doğulub. Etnopsixiologiya, milli rəhbər üzərinə elmi araşdırma deyildir, öz həyat təcrübəmdən doğan sonuc və arzulardır. Bu düşüncələri oxucularla paylaşmağa dəyərmi? Bu soru məni əzən müddət dəsəndürüb. Sonda "hər dəmələ bir həyat, hər sözə bir hikmət olar" deyimini xatırladım. Kimsəyə ziyanı dəyməz...". Göründüyü kimi, həm dəmələ bir həyatın, hər sözə bir hikmətin olduğuna inam "Vətəndaşlığın əlibəsi"nın nəşrinə kömək edib. Biz oxucularla isə qalan budur ki, S.Rüstəmxanını söz-sənəti adımı kimi bir daha vətəndaşlığın əlibəsində görməli olmuşuq.

S.Rüstəmxanlı tariximizi, dilimizi,

hissləri Sabirin "Savalanla üz-üzə" adlı publisistik qeydlərində daha aydın görürük: "Şəhər erkən sərhəddə, bu tərəfin on yüksək bir nöqtəsində, qayanın üstündə oturub Güney Azərbaycanın göz öündə açılmışın geniş mənzəralarına və qarlı zirvəsi Xəzərdən dikenlən günün işığında par-par yanarıq qəcəman Savalanla tamaşa edirdim. Əvvəlki vahiməni itirmiş tikanlı məstilər iki-üç addım aşağıdan keçir, dolanadolana uzanır və gədiklərdən aşıb görünməz olur. Aramızı kəsən bu məstilər görəmək, Savalanı yaxından salam vermək istəyən bəkili və avropali dostlarla bura dəfələrlə gəlməmiş. Ancaq indi tək idim və ürəyimi qarşı olmayan vəda havası, adını aydınlaşdırıb bilmədiyim sonusuz bir qüssə doldurmuşdu. İçimdən bu dağlara düşən bir haraya, bir göy və ya ildırım səsli oxumaq keçirdi. Görən müğənni olsam hansi hava ilə soyvardım həsrətimi? Birdən düşündüm ki, oxumasam da olar, sözüm ki var... Yenə söz çatar köməyimə Duyğularımı sözə yükləyərəm. Onsuz da bu ara ürəyimə bir istək dolub. Azərbaycanın güneyinə - Təbrizə, Ərdəbilə, Urmıya, Zəncanə, Qəzvinə, Həmədəna, Tehrana, Quma və İran adlanan ölkənin bütün bölgələrində yaşayış Azərbaycan türklərinə bir söz söylemək! Həmin məktub bu yeni kitabının başlanğıcı oldu. Sonra gördüm ki, son illərdə taleyimizlə bağlı yazdıqlarının hamisi bütövlüklə Güney Azərbaycana müraciətdir. Çünkü Qarabağ erməni işgalindən azad ediləndən sonra bizim Güney Azərbaycandan böyük dərədimiz yoxdur. Vətən və türk dünyası haqqında, onun keçmiş, gələcəyi və təleyi üzərinə nə qədər sözümüz var elə Güneyə üz tutub deməliyik...". Maraqlıdır ki, S.Rüstəmxanlı bu qeydlərində söyklənib danişdiq dağı sanki özünün tribunası hesab edir. O, vətənin ən acı dərđələrini belə məhz üzü cənuba doğru dayanıb düşüncələrindən keçirə bilir. Ən başlıcası, bu duyulanları min bir həsrət, ağrı içinde olsa da, yazılısına gətirir. Sözünün sənətinin möğzəsinə çevirir.

Ərvali 2-ci sahifədə

S.Rüstəmxanının "Vətəndaşlığın əlibası" kitabında ikinci böyük yazı "Azadlığın çətin yolu və Güney Azərbaycan" adlanır. Sabir Güney Azərbaycan məsələsinə həm poeziyasında, həm də publisistikasında sözün həqiqi monasında zəruri həyət tələbi kimi yer ayırır. O, qəlbinin ən göynəmlı yarasının sağalacağını Güney Azərbaycanın problemlərinin həllində görür. Bu yazını xüsusi bir müraciətle başlayır. Nə qədər duyğusallıqla ona çiyin vermiş dağlarına güvənlər danışır. Doğma yerlərin hər biri bir tarix olan, hər bir sözünün açımında bir roman mövzusu yatan yerlərin adlarını çəkir. Azərbaycanın tarixi taleyini qara yazısı ilə şöhrətləndirən, Gülistanın, Türkmençayın xalqımızın taleyində iş buraxan motivlərinə münasibet bildirir. Nəhayət, onu da qeyd edir ki, Borçalının faciəsi, Dərbəndin ağrısı, Azərbaycanın ikiyə bölünməsi məsələsi tarixin ən böyük ədalətsizliyi idir. S.Rüstəmxanlı xüsusi bir ağrı ilə yazır: "Vətənimizi ikiyə bölən sərhəd bizim ailəyə məxsus olan yaylaqların, dədə-baba yurdularımızın yaxınlığından keçir. Holavar daşından, Haça Yurdandan, Xoca Döngədən aşılı Sarıbulagın, Şahnişinin üstündəki tapalərə qalxan kimi Savalanın qarlı zirvələriylə üz-üzə dayanırsan və aydın havada Ərdəbilin içini görürsən. Sərhəd bir az şimaldan keçəsə bizim obalar da o tayda qalardı. Buna görə də özümüz nə qədər Qızılırlı sayıramsa, bir o qədər Güneyliyəm. Üstəlik yaşım da, keçdiyim mürəkkəb həyat yolu da bu məktubu yazmağımı mənəvi haqq verir... Rusiya ilə Qacar səltənəti arasındaki savaşlardan sonra 1813 və 1828-ci illərdə bağlanmış Gülistan və Türkmençay müqavilələri ilə ikiyə parçalanısaq da, bu siyasi bölgü bizi heç vaxt ayıra bilmədi, eyni ləhcəzələr danışır, eyni acıları yaşayır, eyni mahmırları oxuyur, eyni ağıllara ağlayırıq... Qismət olub, Türk dünyasını başdan başa gəzərək, bütün qitələrinə səpələnmiş soydaşlarımıza görüşdüyüm kimi, Güney Azərbaycanı da görmüşəm və Allahımıza şükür etmişəm ki, 200 il ərzində ayrı-ayrı şərtlər altında yaşamaq bizi bir-birimizdən uzaqlaşdırıra, yadlaşdırıra bilməyibdir. Bu 200 ildə Şimalda Çar Rusiyası ana dilimizi yasaqlamış, admızı dəyişərək bizo gah "tatar", gah "müsəlman", gah da vətənimizin adıyla "azərbaycanlı" şöyləmişdir. Ərazilərimizi əlimizdən alaraq, İrəvan xanlığını, Zəngəzur, Göyçə mahallarını gəlmə ermanılırla doldurmuş, orda erməni vilayəti və sonra respublikası qurmuş, 5500 ildən artıq yaşı olan qədim şəhərimiz Dərbəndi isə ətrafi ilə birgə Rusiyaya qatmışdır. Ondan öncə də Nadir şah Borçalını Gürcüstana hədiyyə etmişdi...". Böli, bu, bədnəm Nadir şah aventürasının yada salınmasıdır. Rusiya ilə İran arasında sövdəloşma isə sanki Azərbaycanı ikinci dərəcəli əyalətə çevirmək baxımından axırıcı və ən öldürücü zərba oldu.

S.Rüstəmxanlı həm coğrafi, həm siyasi problemləri, həm də mənəvi problemləri öz yazılarında bir-biri ilə əlaqəli şəkildə çözür, arasdır. Coğrafiya məsələsində nə qədər sohv, nə qədər qəti mövqedə durursa, fanatizmə qarşı mübarizədə də eləcə aydın mövqeyə malikdir.

Məlumdur ki, türk xalqlarının bir-birindən təcrid olunması üçün ərazilərin qapadılması, əlibaların bir-birinin arxasına əvəzlənməsi az tositsız olmayıb. Yaxud, XX əsrin birinci iyirmi illiyində erməni aventürasının cənubi Azərbaycanda nələr törətdiyini yada salmaq mütləq lazımdır və S.Rüstəmxanlı bunları xatırlatmayı özünə borc bılır. Sabir bəyin bütün qeydlərinde xalqın şərfli tarixi ilə qürurlanlığı gizlədilmir. Amma faciələrin fonunda qürurlanlığı artıq hesab edir. O, insanları səfərber etmək, bir araya gətirmək, möveud problemlərdən yaxamızı qurtarmaq üçün çıxış yollarını birgə axtarmağı teklif edir. S.Rüstəmxanlı qətiyyətlə İran siyasiyərinin erməni aventürasına dəstək verən əməllərini ifşa edir. Onların əsl simasını bir daha o taydakı yurdaşlarımıza da

göstərir. S.Rüstəmxanlı doğru olaraq deyir ki, Azərbaycanın iki parça olmasından məmənluq duyanların cəzasını tarix verəcək və bu xüsusda yazar: "Ancaq İranda və bir sira müsəlman ölkələrində din adı altında pardalənlə irqi, şovinist maraq gədən, bütün xalqları öz içində əritməyə çalışanların göləcəyi yoxdur! Biz bu inamlı yaşayırıq Tarixi ərazilərimizdə Bütöv, Azad, Demokratik, İnkıfəs etmiş bir Azərbaycan quracağımız gün əzaqda deyil! Bunun yolu hər bir azərbaycanının şüurundan və qeyrətindən keçir! Güneydə də, Qızılırlı də!". S.Rüstəmxanlı principial, əqidəli, cəsarətli adamdır. O, cənubi Azərbaycanın, 40 milyonluq soydaşımızın yaşadıığı problemləri dəfələrlə mətbuatda qaldırıb. Hətta İranın ali rəhbəri Seyid Əli Xamaneiye də bu mövzuda açıq məktub ünvanılayıb. S.Rüstəmxanlı cəsarətə bildirir ki, İranın əhalisinin böyük əksəriyyəti türk olsa da, xalqın daxili-mənəvi iqtidarı sındırılb. Sanki qıruru tapdalınb.

Bütün bunları qeyd etməkdə məqsədim odur ki,

Azərbaycan Sovet respublikasının Konstitusiyasına əlavə edilməsi təklifini verdim. Bu barədə yazıçıları Mərkəzi Komitəyə məktubunu yazmağı mənə tapsırdılar. 1979-cu ildə "Ədəbiyyat və incəsənat" qəzetində yaranmış yaltəqliq və mədhiyyəçilik mühitindən bezih Moskvaya senari kursuna sənəd göndərdim və razılıq məktubu aldım. Ancaq küçədə təsadüfən rastlaşdırıldığım Əliaga Kürçayı bu qərarını öyrənəndə "özünü çox parçalamal" deyib qoluma girdi və yeni açılmış "Yazıçı" nəşriyyatına gətirdi. Elə həmin gündən nəşriyyata şöbə müdürü vəzifəsinə təyin olundum. Bir il sonra AYB Mərkəzi Komitəyə başqa namızdır in təqdimatını göndərsə də, "Yazıçı" nəşriyyatının direktoru Əidar Xanbabayev təkidə mənə müdafiə etdi: "onun adımı yoxdur deyə başının üstündən başqasının gətirilməsinə razi olmaram!" deyib dardı və mən nəşriyyata baş redaktor təyin edildim. İlk işim istədəli gənclərin kitablarının yasıl işığı yandırmış oldu. Sonra tariximiz, dilişimiz və məlli təleyimizlə bağlı o zamana kimi deyilməsi mümkün olmayan həqiqətlərə yol açmağa, sandıq

SAVALANDAN ƏSƏN YELLƏR

*yaxud Sabir Rüstəmxanının publisistik
hekayələrində vətəndaşlıq missiyası*



S.Rüstəmxanının bu gün də güneyə bağlı mübarizələrini davam etdiriyini hər kəsə çatdırır.

"Zamana bənzəyən həyatım" adlı qeydlər də diqqətimi çəkir. Digər yazılarında olduğum kimi bu yazısında da həm xalqımızın tarixi ilə bağlı maraqlı möqamlara işq salınır, həm də bir sira mənəvi problemlər araşdırılır. Müharibənin dəhşətlərini yaşayan insanların taleyi bu yazida ön plana çəkilir. Müəllif ikinci Cahan mühərabosının insanlara gətirdiyi fəlakətlərin nələrə səbəb olduğunu qabarıq şəkildə təqdim edir. S.Rüstəmxanlı işqələri, qazanlı çağlarından üzü bəri yaddaşında qalınları yazar, həm də çox tositsı yazar. Müharibə dövründə yaranmış problemlər, 50-ci illərin achıq problemi, insanların qarşılaşdıığı həlli müşkül məsələlər - hamısı xatiro süzgəcindən keçir, hər lövhə oxucu yaddaşına ilisir. Nəhayət, sabir artıq bir ziyalı kimi formalaşır, böyüyür. Savadlı, istedadlı bir gənc kimi ən münasib sahədə xalqına xeyir vermək istəyir. Və bu zaman da onun qarşısına çoxlu problemlər çıxır. Sabir hər vaxt mənəvi mühitimizlə nəfəs alıb. Onun xalqın mənəvi problemlərini özünü birbaşa missiyası kimi bilməsi və onu həll etməyə çalışması məhz Sabir kimi adamlar elə votəndaşlıq əlibəsidi: "1978-ci ildə Yazıçılar İttifaqında keçirilən müzakirədə Ana dilimizin dövlət dili olması barədə maddənin

ədəbiyyatının işq üzünü çıxmasına çalışdım. Sən demə belə əsərlər o qədər də çox deyilmiş. Üzə çıxın Bəxtiyar Vahabzadənin, Xəlil Rzənnin şeir kitabları, İsa Müğənninin "İdeal", Asif Atanın nəşri dayandırılmış əsərləri, M. S. Ordubəyin "Qanlı sənətlər"i. Əyyub Abbasovun "Zəngəzur"u oldu". Göründüyü kimi, o, əsl xalq adamı kimi xalqın yaralarına məlhəm ola biləcək sözün axtarışına çıxır və bu cür əsərlərin axtarışına çıxır. S.Rüstəmxanlı həyatı ilə bağlı epizodları sadəcə xatırə kimi yazır. O, bu epizodları hər birində ümumxalq problemi görür. Xalqımızın taleyi ilə bağlı məsələləri öz həyatının fonundan izah edin. Bununla da danişdışı hadisənin, əhvalatın təsirliliyini daha da artırır. Beləliklə, deyilənlər oxucu yaddaşına özüna yer alır. S.Rüstəmxanlı hayatı boyu elə çarpışmaldan keçib ki, bunların hər birində onun ömrünə son qoyula bilərdi. Amma ağılı, fəhmi, cəsarəti, hər həsnə bir məsələdə dəqiqliyi onu bütün bələldərden qoruyub. S.Rüstəmxanlı "Zamana bənzəyən həyatım" adlı bu qeydlərdən Azərbaycan xalqının, bir az da dəqiqləşdirək, şimali Azərbaycanın 80-ci illərin axırlarında yaşadıği mənəvi mənzərəni çox dəqiqlikli çizir:

Əvvəl 3-cü səhifədə

"İki yüzilin, iki minilin, eralrin qovşağında yaşamaq hər insana qismət olmaz. Amma bu, yalnız zaman dəyişikliyi deyil, həm də siyasi sistemlərin, ideoloji xətlərin dəyişildiyi, dəvərlərin, onlara baxışların yeniləndiyi bir dövrdür. Soyuq savaş bitdi, ikibaşlı dünyanın sonu çatdı, sanki qarşidurmalar aradan qaldı, liberal dəvərlər, demokratik ıslahatlar, sivil dialoqlar dövrü başlandı. Amma təəssüf ki, dünya savaşsız, qarşidurmazlıq yaşaya bilmir. Totalitar rejimlərdən xilas olan ölkələrdə liberallaşma və iqtisadi sərbəstlik nəticəsində əldə edilən uğurlar göz qabağında ola -ola hakimiyyətdən əl çəkmək istəməyən qruplar hələ də xalqları normal inkişaf yolundan kənarda saxlamağa çalışırlar. Sosializmin sonu kapitalizmin qələbəsi demək deyildir. Çünkü bazar iqtisadiyyatının, liberallaşmanın, sərbəst iqtisadi münasibətlərin də çoxlu bələləri vardır. Kapitalın müəyyən qrupların əlində toplanması, dövlətlərə güclərin, dastaların bütün mənəvi dəvərləri əzib keçmək imkanı, Qərb mərkəziliyi siyaseti yeni problemlər yaradır. Ən böyük bələ milli bütünlüyüümüz bərpa etmək yolunda qondarma Ermanistan dövlətinin əngələçərilməsi, İranın, Rusiyannın, Qərbin əlində bir alət olmasıdır. Dünyanın başqa yerlərində işğalçılara qarşı yönəlnən məhdudiyyətlərin, təzyiqlərin, harbi müdaxilələrin heç biri Ermenistana tətbiq edilmədi. Terrorcu, işgalçi, quldur bir ölkə ərkəyün uşaq kimi bəsləndi. Bu ədalətsizliyin başında "demokratik, inkişaf etmiş, insan haqlarını yüksək dəyərləndirən, yer üzündə ədaləti bərqərar etmək istəyən" Avropa və ABŞ dayandı". S.Rüstəmxanlı bir çox dünya ölkələrinin, xüsusiətə özlərinin demokratianın qoruyucuları adlandırınan ölkələrin Azərbaycana yarımaz, iki üzlü münasibətinə həmisi töngid edib. Bu barədə açıq və sərrast fikirlər söyləyib. Nohayot, o, özlərini İsləm ölkəsi adlandırınan bir çox ölkələrin Azərbaycana qarşı ögey münasibətini ifşa edir, onları töngid hədəfinə çevirir. "Vətəndaşlığın əlifbası" kitabı ardıcıl sıralanan maraqlı publisistik hekayələrlə oxucu diqqətini özündə saxlayır. Biz özümüzdən asılı olmayıaraq Sabir bəyin hər bir yazısını ardıcıl izləməyə çalışır, hər yəni publisistik hekayəsinə hansı məsələyə toxunacağı, burada hansı fikri daha qabarlı verəcəyini izləyirik.

S.Rüstəmxanının yazı ilə psixoloji əlaqəsi onun "Ümid" adlı publisistik əsərində diqqətimi daha çox çəkdi. Bu yazının əvvəlində müəllif yazı, qələm məsələsinə münasibət bildirir. Necə olur ki, hər hansı bir müəllif onu narahat edən problemi yazmağa başlayır və yaxud necə yazmağa başlayır - bütün bunlar elə məsələlərdirdi ki, bu gün sosial şəbəkədə yazı ilə məşqul olanlardan tutmuş, sözsənət adamlarının hamısı üçün maraqlı olan tərəflər var. Müəllif "Ümid" əsərinin əvvəlində yazar: "Tar, kaman kimi qələm də köklənir. İlk akordlardan sonra bir müddət barmaglar tora düşmüş baltı kimi pərdələrdə çırpinır. Dirijorun sehri çubuğu gözləyən orkestrin qatmaqariş səsləri də bir musiqidir. Dirləyicilərə qoriba bir ovqat verir, onları ciddi bir görüşə hazırlayırlar. Sanki qapı döyüür. Onun açılmasında görmədiyimiz bir möcüzəyə düşəcəyik. Ağsaqqallar mətləbə keçməzdən qabaq ilk baxışda dünyanın gələcəyindən, gedcəyindən uzaq görünən bir söhbatı başlardılar. Yalnız sonra bu adda-budda əhvalatların hansı məntiqə və hansı mətləbə bağlı olduğu bilinərdi. Qonaqları masaya davətdən öncə çayla, meyvəylə məşqələtək galənəyi var.

Mən da mətləbə keçməzdən öncə sözə gəzisirəm. Hansı kökdə oxuyacığımı aydınlaşdırmaq istəyirəm. Hər yازının bəmi-zili var. Gərək elə ritim seçəsən ki, bütün eniş-yoxuşları keçə biləsən, xaric vurmuyasan, kimsəni yamsılamadan, yalnız öz bogazınla oxuyasan. Hələ bu soyuq otaqda allarımı qızdırıram, ilk akordu vurmaq, ilk sözümü yazmağa hazırlaşırəm". Maraqlıdır ki, bu qeydlərdən sonra müəllif özünün yazı masasının mənzərəsini yaradır. Burada nələri görmürük. Yarımçıq əsərlər, yazmaq istədiyi mövzuların siyahısı, Qarabağ, Şuşa problemlərinin sonetkarın varlığını səfərber edən tərəfləri, insanların çörək problemi, bir növ bütün

bunları sadalamagaqla bitməz.

Bələliklə, sənətkar insanların öz talelərini ümidiyle yaşamalarını xarakterizə edir. Bir növ ümidi hər kəs üçün güc mənbəyi olduğuna diqqəti yönəldir. Bələliklə, S.Rüstəmxanlı insanın mənəvi mühitində psixoloji mahiyətə daşıyan ümidi fəlsəfi tərəflərinə de münasibət bildirir.

Buradaca qeyd etməliyik ki, bir çoxları Azərbaycanı bölməkdə maraqlı olan qüvvələrin gücündən, qüdrətindən dənişir. Və yeganə yol kimi bizim Azərbaycanın mövcud durumuna, yəni ikiyə bölünərək qalmışına Sadəcə dözümlə yanaşmaliyiq. Amma S.Rüstəmxanlı bununla razılışmir. O, XX əsrin əvvəllerinə qaydırır. Hər tərəfdə Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrin mövcud olduğu

tarixin məntiqinə ziddir... Bu inamın və ümidi təməlində Cavad xanın, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabının, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Əlimərən bəy Topçubəyşin, Səttar xanın, Bağır xanın, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Şeyx Məhəmməd Xiyabanının, Məmməd Əmin Rəzulzadənin, Əhməd Cavadın, Cavidin, Seyid Cəfər Pişəvarının, Azərbaycana müstəqillik qazandıran və onu bərpa edən, qoruyan insanların qanı və ruhu dayanır! Bu ümidi və inamın kökündə milli şurun dirçəlişi, İran türklərinin İnsan haqları uğrunda mübarizəsinin getdiçə də arcticə şəkil alması, dünyada yaşayan bütün qardaşlarımızın gah Təbrizdə, gah Bakıda, gah Avropada, gah

SAVALANDAN ƏSƏN YELLƏR

yaxud Sabir Rüstəmxanının publisistik hekayələrində vətəndaşlıq missiyası



dövrü xatırladır. İran müstəqil Azərbaycan dövlətini tanımış fikrində deyildi. Rusiya başı ayılan kimi Azərbaycanla, Qafqazla bağlı məsələləri həll etmək fikrində iid. İngilislər Bakı küçələrinə golib çıxmışdır. Ən pisi də orası id ki, anti Azərbaycan qüvvələri erməniləri hər yerdə silahlandırdı ayağı qaldırmışdır. Zəngəzurda, Göyçədə yerli azərbaycanlılar qanına qəltən edildi. Hətta erməni quldurları o qədər ağ eləmişdilər ki, Qarabağda da özbaşınlıq edir. Şamaxıda, Bakının mərkəzində qırınlar törədirdilər. Belə bir dönmədə Azərbaycanın görkəmli əctimai-siyasi xadimləri müstəqil Azərbaycan dövləti qurmaq niyyətində oldularını gizlətmədilər. Onlar müstəqil Azərbaycan dövlətini qurdular. S.Rüstəmxanlı bu uğurda Azərbaycanın müstəqilliyinə olan ümidi rolunu göstərir: "Beş yüz ilə yaxındır ki, Rusiya Qafqazın qüzeyində və cənubunda türkün və bütün müsəlmanların kökünü keşmək üçün açıq və gizli genetik mühərribə aparır. İndi artıq bunun mümkinləşliliyən göz qabağında daşırlar. Neçə min ildir farslar İran yaylarında türkün qanını zəhərləməyə, parçalayıb içində əriməyə çalışır. Dünya bunun da səmərəsiz bir iş olduğunu görəcək. Daha doğrusu, bunu biz göstəririk və göstəracıylı Uzun illar Azərbaycan sülalsı, tayfa, ümmət dövlətlərinə milli dövlətə doğru yol gəlib, bu dövləti yenidən tayfa dövlətinə çevirmək olmaz. Allahın iradəsinə və

Amerikada tez-tez toplanıb müqəddəratımızı həll etmək yollarını axarmalı, həmrəylik, birlik duyularının getdiçə güclənməsi, bütövliyümüzün və müstəqilliyimizin ümummilli ideyaya əvrləməsi dayanır". Göründüyü kimi, ümidi ictimai-fəlsəfi məzmunu kifayət qədər aydın duyurur. Görkəmli dövlət xadimlərinin, maarifçilərin, inqilabçıların adları sadalanır. Hər iki tərəf Azərbaycan üçün canları ilə, qanları ilə vuruşmuş böyük əqidə adamların taleyi yada salınır. Bununla da, bu günün insanlarını səfərber etmək, insanlığın haqqı olan nə varsə, onu hamisini yada salmaq... bütün bunları S.Rüstəmxanlı özünün missiyası sanır. S.Rüstəmxanının yaşlarında Təbriz. Bakı adları tez-tez yanaşı çökilir, Dərbənd unudulmur, Borçalı xatırınlar, bir vaxt İrəvanın güzəştə gedilmişə təssüflü dilə gotılır. Bütün bunların hamisində vətən savaşında olan, qəlbə odla, alovla yanan bir ziyanın mübarizəsinin motivlərini görürük. S.Rüstəmxanının əsərlərində maraqlı tarixi ekspresiyalar da yer alır. O, birdən-birdə mövzunun içərisində Dədə Qorquda qaydırır. Hətta bu gündə Azərbaycanın tale yüklü məsələlərinin həllində hansı addımların atılacağı bəyən edir. Bütün bunlar sərt dönmələr olsa da, S.Rüstəmxanlı güzəştə getmir. S.Rüstəmxanlı ümidi yazar ki, həyatımız tezliklə dəyişəcək: "Dünyanın müxtəlif ölkələrindən gəncliyimizin yeni nəslə ali məktəblərdə təhsilərini başa vurub Azərbaycana qayridəcəgə... Təhsilsə, kitabə, mədəniyyətə mayıl... - itirilməkdə olan mayıl - yenidən güclənəcək... Dədə Qorqud ruhu, yəni tarixə döñüş-vətəndaşlıq duyularının cəlalanmasında önməli rol oynayacaq... Düşkünlüyə, mədəniyyətliyə, mənviyyətliyə qarşı əks reaksiya güclənəcək. Ocaqlarımız işarəcəq, özümüzü təsdiq gücümüz möhkəmlənəcək! Sayı 50 milyondan artıq olsa da parçalanmış, dünyanın müxtəlif ölkələrinə səpələnmiş, didorgin düşüş azərbaycanlıların mənəvi birliliyi ildən-ilə möhkəmlənəcək və bizim gələcək təleyimiz bu birlilikdən və türk dünyası ilə təbəvləşmədən astılır. Bir milli kimi yaşamaq istəyiriksa bu həqiqi dərk eləməliyik". Zənnime, eləvə şərhə ehtiyac qalmır. Çünkü bütün parametrlər dəqiq göstərilir. Kitabın, təhsilin, tarixin, mənəvi dəyərlərin rolü, hələ üstəlik dünya xalqlarının sırasında sayımız - bütün bunlar ümidi verir ki, demək. Azərbaycan parlaq gələcək sahibi olacaq. Əlbətə, müəllif tekcə özü ümidi etmir, o dəqiqlişdirmələri, sarsılmaz məntiqi ilə oxucusunu da inandırır, yəni biz də Azərbaycanın gözəl gələcəyinə bundan sonra daha uğurlu addımlarla böyük gələcəyinə qovuşacağına inanmalı olur.

Əvvəlki 3-cü sahifədə

Kimseyə sərr deyil ki, ermənilərin Azərbaycan tarixi ilə bağlı iddiaları dəfələrlə ifşa edilib. Ümumiyyətə, erməni tarixçilərinin erməniliyi bir xəstəlik kimi yaşıdan erməni siyasetçilərinin iyrənc təbiətləri onların özlərinin də bələlərinə çevrilir. S.Rüstəmxanlı bu məqamlara xüsusi işiq salaraq kifayət qədər əsaslandırılmış məntiqi ilə erməni xalqının özünü də köməklək göstərir. Erməni ziyanlarını öz xalqlarını ermənilik xəstəliyindən xilas etməyə sövq edir. S.Rüstəmxanlı Lev Qumilyovla bağlı mənşələri bir haşqa ilə oxucuları məlumatlaşdırır: "Lev Qumilyovla tanışlığımız vardi. Daha doğrusu aspiranti Akif Fərzəliyev qiyabən tanış eləmişdi bizi. O vaxt Rusiyada onun əsərlərinin nəşrinə qadağın qoyulmuşdu. Mən "Min il Xəzər sahilində" adlı kitabını gətirdirdim və Bakıda baş redaktoru olduğum "Yazıcı" nəşriyyatında qısa müddətdə nəşr etdim. Bu, Rusiyada sürgündən-sürgünə adlayan böyük tarixçi alım üçün gözənlənməz hədiyyə idi. Zəng vurub təşəkkürünü bildirdi. Söhbətimiz tuturdı. Onun başqa kitablarını da nəşr etməyə hazır olduğunu bildirdim. Bizim münasibətimiz onu elə təsirləndirmişdi ki, hətta "mən arxivimi Azərbaycana, sizin Əlyazmaları institutuna vəsiyyət edəcəyəm" deyirdi. Sonra Ermənistənin işgalçılıq müharibəsi başlandı, ara qarışdı, SSRİ dagıldı, Rusiyada onun əsərlərinin nəşrinə icazə verildi. Vəsiyyət səhbəti, nədənsə, təkrarlanmadı. Bu tarixçəni xatırlatmaqdə məqsədim aydın. Bir dəfə Qumilyov dedi ki, bəziləri öz xalqları üçün uydur. Ma tarixlər yazmaqla özlərini səni surətdə qədimləşdirməyə çalışırlar, siz bu yarışa qoşulmayın. Xalqlar öz qədimlikləri ilə yox gəndikləri ilə fəxr etməlidirlər. Xalq da insan kimidir. Gəncdirə, deməli ömrü irəlidədir. Biz gənc deyilik! Lakin külliyyədən yenidən doğulmağı bacarıraq". Şübəhəsiz, Lev Qumilyovun haqqında S.Rüstəmxanlı təsdiqli məlumat vermir. O, belə ziyanlıların əbadıyaşarlıq haqqı qazanmasını diqqətə çatdırmaqla, bir növ dövrümüzün ziyanlarına onun talyətini örnək götürür.

S.Rüstəmxanlı böyük kitab adamıdır. O, təkcə öz kitablarının nəşrini öz hayatı üçün əsas önmə kimi götürmür, ümumiyyətə, faydalı kitabların nəşrini zaman üçün, dövr üçün, xalq üçün xüsusi önməli hesab edir. S.Rüstəmxanlı "Kitaba başlarkən" adlı publisistik qeydlərində məhz kitabla bağlı düşüncələrini qələmə alır. O, bu qeydlərində Avesta nəğmələrini, Bibliyani, Tövratı xatırladır, Qurani yada salır. Bütün bu qeydlərin hamisının içərisində özü üçün vacib hesab etdiyi bir məqamı da diqqətə çəkir: "Bu kitabı yazmağa mən həvəsləndirən duygu öz dua, cədə və yol işarətlərini qayalara həkk edən qədim və ya ibtidai insanın duyğularından az fərqlənir. O insan: ilkin inancına bağlıydı. Ona tapınırdı. Bir işarəylə öz soydaslarına, yoldaşlarına ismarıclar göndərir, yerini nişan verir, özünü və qəbiləsinə fəlakətdən yaxındırma bildiyin, etiqad bəsləyir, səsini göylərə və gələcək nəşlərə qatdır, diginə inanırdu. Mən də sözümün təsiriylə oxucularının mürgüləyən duyğularını hərəkətə gətirmək istəyirəm. Əlifba sözü on ilkin, özü, A... B... C... hərflərinin günbəgün öyrənilməsi səviyyəsində olan bir işdir. Baş, lanqıcadır, ibtidadir. Əslində on dahiyana kitablar, yaxud çox cildlilik epopeyalar da əlifbadır. Etiraf edilməsə da hamisində gizli bir öyrətmək həvəsi və iddiası var. Mənim niyyətim öyrətmək deyil, xatırlatmaqdır. Diqqəti yönəltməkdir. Təbiət qoyundan dayanmışam, bir tərəfdə yolsuzluq, dibsiz uçurum, başqa bir tərəfdə yol. İnsan ruhuna, dünyaya, hədəfə, abadlıq və gözəlliyyə açılan qapı. Mən bu yolu başdan ayağa, ətrafindakı gözəlliyyin bütün zənginliyi ilə təsvir edə bilmərəm. Buna ehtiyac da yoxdur. Yalnız öz yaşantularına söyklənib hansı yoluñ hara apara biləcəyini aydınlaşdırmaça çalışıram. Yəni hansı səmti tutub getəksə daha yaxşı olar". Beləliklə, müəllifin özünün də qeyd etdiyi kimi o, insanlara, yeni mənşələrdeki xalqı öz yaşantularını xatırladır. Çünkü gələcəyi necə görmək, necə qurmaq insanların həyatının keçmişindən gelir. Bu cavabları məhz

keçmişdən almaq olar. Məhz keçmişin əsasında gələcəyin yolunu müəyyən etmək daha asandır. S.Rüstəmxanlı qeyd edir ki, 88-ci ilin hadisələri məhdud dairənin siyasi hadisələri deyildi. O, qətiyyətlə hər kəsə çatdırır ki, həmin dövrün əsas siyasi xətti Azərbaycanı bir dövlət kimi sıradan çıxartmaq, məhv etmək idi. Amma S.Rüstəmxanlı kimi ideoloqların sayısında düşmənin niyyətləri baş tutmadı. S.Rüstəmxanlının düşüncələrinə görə onun həyatının, taleyinin elə məqamları var ki, o bütövlükde Azərbaycan xalqının taleyini əhvətir. Müəllif məhz yazdıqlarını da təkcə özünün həyatı ilə bağlı xronika kimi yox, məhz xalqın taleyi ilə bağlı məsələ kimi qələmə alır.

S.Rüstəmxanlı "Vətəndaşlığın əlifbası" kitabında onun yaddasını daim narahat edən məsələləri özünəxsə üslub və manevrə gündəmə gətirir. Maraqlıdır ki, o, öz qeydlərində İran rəsmilərinin

bilmədilər: *İnsan öldürmək və onun səsini batırmaq, kitab yandırmaq. Şah rejiminin 1947-ci ildə Güney Azərbaycan'dakı kitab terroruna Səməd Vurğunun səir etirazı usaqlıqlan yaddasımıza köçüb:*

*Collad, səmin qalaq-qalaq yandırığın kitablar
Min kamalın söhrətidir, min üzrin arzusu...*

*Biz köçürük bu dünyadan, onlar qalır yadigar.
Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu,*


*Min kamalın söhrətidir, min üzrin arzusu.
Bir vərəqə tarixləri, utan mənim qarşısında,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?*

*Koroğlunu, Səttarxanlı çələngi var başında,
Nəsillərim qoymayacaq daş üstündə daşını,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?*

Sözə qarşı çıxanlar Allaha qarşı çıxdıqlarını anlamırdılar; anlamırdılar ki, bu savaş hər zaman sözün qələbəsiylə sonuclanır... İranın fars-molla rejimi bu gün də məktəblərdə türklərin ana dilində

SAVALANDAN ƏSƏN YELLƏR

*yaxud Sabir Rüstəmxanının publisistik
hekayələrində vətəndaşlıq missiyası*



onu düşmən elan etdiyini də bildirir.

Bəs S.Rüstəmxanlı nə istəyir? S.Rüstəmxanlı istəyir ki, 40 milyonluq azərbaycanlıların kitabı olsun. Əvvəzdə ona qarşı düşmənlik siyaseti aparılır. Sabir də öz xalqının ziyanlısı kimi qətiyyən güzəştə getmək fikrində deyil. O, bir-birinin arxasında xalqın mənəviyyət tarixini yazıya gətirir və bununla da ebdollaşdırır.

Bir çox hallarda ritorik suallarla müşayiət olunan başlıqlardan istifadə edir. "Kitab insanı xilas edə bildimi" başlıqlı qeydlərində Qobustan rəsmləri, Dəlidəq və Gömiqaya yazıları xarakterizə olunur. Avestanın zəngin mənəvi mühiti xatırlanır. S.Rüstəmxanlı Azərbaycan kitabçılığının tarixini xalqımızın milli düşüncəsi ilə paralel tədqiq edir və bu yerdə Səməd Vurğunun məşhur "Yandırılan kitablar" adlı şeirində də bir parça gətirməklə öz düşüncələrini oxucularla bölüşür: "Sivilizasiyalardan, yəni uygarlıqlardan intiqam almaq istəyən insanlıq düşmənləri öz vəhşilət yanğınların, sərhədsiz qəzəb və intiqam hissələrini ilk növbədə kitab yandırmaqla "soyutmağa" çalışırlar. Sözu hədəf secdilə, Tarixi öz yolundan çıxarmağın, öz güclərini göstərməyi: başqa yolunu tapa

oxumasını yasaq edib, lakin bu, uzun çəkməz və böyük Səməd Vurğun demisiçon, yaxınlaşan azadlıq baharının ötri duyulmadadır! Bizim qədim dilimizcə bitik adlanan kitab, insanlığın yaşıyla müqayisədə gənədir. Ancaq yazda qalmayan tarix sayılmır. Yazının tarixi həm də böyük yaddaşın, İləhinin vərliginə inandran yaddaşın tarixidir...". S.Rüstəmxanlının cəsarəti publisist olduğunu dəfələrə demisiçik. Müqəddəs kitabların insanın həyatındaki rolunu đannadın, dinin nə qədər qanlı savaşlara sahib olduğunu da göstərməsi əslinde Sabirin böyük cəsarət adamı olduğunu təsdiq edir. S.Rüstəmxanlı bütün hallarda xalqın tarixini, mənəvi mühitini yazan kitabları xalqın taleyinin əsas həlliçisi hesab edir. Onun düşüncələrinə görə insanlıq mənəvi zənginliklə geri düşündən xilas ola bilər. Bunun da birəcə yolu var ki, gərək insan doyورları qoruya biləcək, insanlığı mənəvi zənginlik gotirocək kitabları arxalansın.

Məmməniyyətə qeyd etmək olar ki, S.Rüstəmxanlı xalqı zənginləşdirən çoxlu kitabların müəllifidir. Onun demək olar ki, bütün əsərləri təkcə bizim xalqımız deyil. Mənəvi yüksəlisiçə can atan bütün xalqların yüksək dəyər verdiyi ədəni nümunələrdir.

S.Rüstəmxanlı düşüncə sərhədləri genişliyinə görə forqlənən müəlliflərəndərdir. "Vətəndaşlığın əlifbası" kitabındaki "Tarix" esesini də maraqla oxudum. Müəllif buradakı qeydlərə o qədər tutarlı, dəyərləri müləhizələrə yol açıb ki, oxucu onun düşüncələrini sanki işiq mənbəyi hesab edir. S.Rüstəmxanlı tarixi kifayət qədər bilən, öyrənən müəllifdir. Xüsusi tarix esesində Herodotla bağlı düşüncələri ciddi maraqlı doğurur: "Herodot dünənda, bir tərəfdə pers, digər tərəfdə yunan olmaqla iki qütb, iki güc görəsə da, öz bilgi və zəkatı ilə, onlara başqa xalqın, o cümlədən bizim, yəni türklərin və Qafqazın da keçmişinə işiq tutmuşdur, yəqin ki, olayların unudulmaması, yaddaşlarda qalması və gələcək nəşlərə görkələşməsi istəyiylə... Onun tarixçilik "metodu", fitri alım töbətindən, böyük istedadından gələn yanşma tərzi beləydi. Unutmaq olmaz ki, o vaxt da Persiya adlanan ölkənin əhalisinin müəyyən hissəsi, elə indiki kimi, türk iddi və Tarix Atasının təsvir etdiyi persiyənə mühərabəsindən bir neçə əsr öncədən başlayaraq İranın içində bir İran-Turan savaşı da vardi, Herodotun tarixi Turan cəbhəsinin zəiflədiyi, İran cəbhəsinin gücləndiyi, müvəqqəti "ataşkəs" dövrüna təsadüf edirdi.


Əvvəli 3-cü səhifədə

Herodot tarixciliyin atası olsa da tarixə elmi metodla yanaşma, müqayisəli tarixşünaslıq onun həmşəni Fukididin adıyla bağladı. Aradan uzun vaxt keçib, yuzlərlə biri-birindən nəhəng tarixçilər yetişib, ancaq, müqayisəli tarixşünaslığın mahiyyəti, tarixi dəyərləndirmədə hansı prinsiplərin zəruri, qəcəlməz olması hələ də aydın deyil...". Əlbəttə, burada S.Rüstəmxanının hər bir fikrini şərh etmək, onun düşüncələrinin oxucuya daha yaxından, daha aydın çatması üçün faydalı olardı. Ancaq biz bu imkandan məhrum olduğumuz üçün məsəlonu bir qədər ixtisarla diqqətə çəkirkən. Onun tarix haqqında düşüncələri, tarixa yanaşma meyilləri məndo sözün həqiqi mənasında xüsusi bir tövdiyə yaratdı. Sabir dünyaya tarixini, şərq tarixini yaxşı bilir və öz fikirlərini də möhz bu yönündə izah edir.

İş burasındadır ki, Sabir təbiət etibarı ilə böyük türkçür. O, türk dünyasının və Turanın hömənovi, həm də coğrafi sərhədlərini bütün mükəmməlliyi ilə bilir. Hər bir oxucusuna da təlqin edir ki, bu məsələlərə xalqımızın təleyfklü məsoləsi kimi baxınlat. Sabir türk dünyasının doğudan batıya qədərki bütün birləşmək mexanizmini göstərə bilir. Həqiqətən, Orxon-Yeniseydən tутmuş Türkçiyonin qurarcığına qədər yayılmış böyük türk arealında indi ayrı-ayrı adlarla xatırlanma türk xalqlarını birləşdirə bilən o qədər müstərok bağlar var ki, bunların heç birisini tarix qura bilməyib, məhv edə bilməyib. S.Rüstəmxanlı "Türk dünyası və Turan" esesində yazır: "Bir çox tarixinin göstərdiyi kimi, türklər tarix səh nəsində çıxandan bəri daim hərəkətdə olmuşlar, həm də bu hərəkətin bəlli bir yönü yoxdur, onlar dörd yana və bütün qitələrə yayılmışlar, getdikləri yerdə çəkinmədən yerli xalqlarla qaynayıb qarışmış, lakin öz dil və mədəniyyətlərini, törələrini qoruyub saxlamağa çalışmışlar, bu mümkün olmamışda ya çəkilərmiş, uyğun yer tapanda öz dövlətlərini qurmuşlar, ya da qalabalıq xalqlara qarışib ərimişlər. Bütün bunları sistemləşdirmək xronoji ardıcılıq və ya elmi konkretliklə incələmək mümkünüsüzdür. Ona görə də reallığı şübhə doğurmayan həqiqətlər tarix və tarixçilərə girilməsi mümkün olmayan bir ümman və ya sıxlığı yolları itirmiş bir çəngəllik kimi görünür. Burada maraqlı bir statistikanı da xatırlatmaq istəyirəm: "Köçəri" türklər vəhşi, "barbar" Avropaya gələndə avropanılar cəmi 1950 kəlmə ilə danışdırılar. Kaşqarlı Mahmudun "Türk dilinin lügəti"ndə isə 8 minə yaxın söz vardi. Bu gün dünyaya aqalıq edən xalqların dillərində 5-6 min il öncə cəmi 10001500 söz olduğunu halda türk dilinin 3400 kəlməlik söz dağarcığı vardi (bax. Əli Qafqaziyati. İran türkləri. İstanbul-2010. səh. 115). Dünyanın köçəri adlandırdıqları türk bu gün oturacağı, köçən Avropadır, Amerikadır, Çindir, Rusiyadır, Ukraynadır, Suriyadır... Milyonlarla insan ölkədən ölkəyə qosur, bu, xalqların etnik yapısına da təsirsiz qalmayacaqdır. Bu günü köçərlər Avropa ayrı adlar fikriləşir - migrasiya! Türk tarixinin dəqiq və həqiqətəyəxən bir şəkildə öyrənilməsinə imkan verməyən amillərdən biri subyektiy yanaşmalar, tarixçilərin milliyətçi duyguları, hər müəllifin öz xalqını, əsası olduymadı, böyük göstərmək istəyidir". Ümumiyyətə, S.Rüstəmxanlı məntiqinin ən sərt dönmələrində belə yeri geləndə yumorlu əhvalat və hadisələri de xatırladır. Klassik lətifələrdən misallar götərir. Maraqlı tarixi olayları diqqətə çəkir. Ona görə də Sabirin yazılarını oxuyan hər hansı bir şəxs qətiyyən darılmır, darixmir. Onun yazıları məzmun etibarı ilə hər kəsi özünə çəkebilir. Bu da Sabirin oxunaqlı bir müəllif olduğuna təminat verir.

Sabirin Turana sonsuz sevgisi var. O yaxşı bilir ki, əger Turanı birliyini qurmaq mümkün olsaydı, onda dünyanın siyasi düzəni mütləq yenidən tənzimlənərdə.

Artıq son dövrdə baş verən siyasi gedisələr türk dünyasının birliyinə aparan yolları kifayət qədər açıb. Vaxtı ilə bir-birinə yadlıq göstərən türk



SAVALANDAN ƏSƏN YELLƏR

*yaxud Sabir Rüstəmxanının publisistik
hekayələrində vətəndaşlıq missiyası*

xalqları və türk məşəli dövlətlər indi bir-birinə çox böyük sevgi ilə yanaşırlar.

Xüsusilə tövdi olunmalıdır ki, türk dövlətləri indi xüsusi bir isteklə bir-birinə qovuşmaq can atır, çətinliklərdə yardımçı olurlar. Zəngilanda, Füzulidə, Ağdamda ayrı-ayrı türk dövlətlərinin vəsaiti ilə tikilib Azərbaycana hədiyyə edilən məktəblətin, maarif ocaqlarının bu yolda xüsusi görkəçərvirdiyini məmənnunluqla qeyd etmək olar. Əslində S.Rüstəmxanlı Turanı dövlət kimi yox, mənəvi birlüyü olan qurum kimi görmək istəyir. Qoy bu Turan birliyində türk xalqları bir-birinə dayaq olsunlar, bir-birini qorusunlar. İstek və arzuları gerçəkləşdirmək üçün hər cür imkandan istifadə etsinlər. Onda, əlbəttə, düşmənlər də cəsarət edib müstəqil türk dövlətlərinin sərhədlərinə yaxınlaşa biləməzlər.

S.Rüstəmxanlı ən gözəl esselərindən biri "Azərbaycan" adlanır. Azərbaycan adı tarixən hər bir ziyalının sevgi üçün istinad mənbəyi olub. Azərbaycan sözüna qürurla güvənərək özlərinin ruhlarından gələn nəğmələrini oxuyublar. Bu, Əhməd Cavdada da belədir, Səməd Vurğunda da belədir və əlbəttə, Məmməd Arazda da, Sabir Rüstəmxanlıda da belədir.

S.Rüstəmxanlı Azərbaycan ruhuna sonsuz sevgi ilə yazır: "Öncə Vətən deyəndə Bakı paytaxt olmaqla, Arazın şimalında yerləşən Azərbaycan respublikasını düşünmüşük, sonra ağlımız kəsəndə görmüşük ki, Vətən təkcə yaşadığımız balaca dövlət deyil, daha böyükđür: İran türkləri sayca bizdən çoxdur. Daha sonra anlımışı ki, bizim xalqımızın tarixi, yolu, inkişafı təkcə o taylı, bu taylı Azərbaycanla da bitmir: hər cəhətdən bağlı olduğumuz, gündoğandan günbatana uzanan böyük bir dünya da var, bizi birgə yaşanmış tarixin dərinliklərinə aparan ərişərgac yollar var, folkloru, yaşam tərzı, dili, adət-ənənəsi, dini, ağruları və həsrəti, yeri-göyü ilə doğma olan xalqlar var, onları bilmədən özümüzü də dərk edə bilmərik. Bu bir oyanış mərhələsidir. Oyanış, özünüdərk yalnız sevincətir, böyüklüyünə yanaşı faciələrini də

görürsən. Və həyatının başqa bir mərhələsi başlanır: bir tərəfdə parəmparça Azərbaycan, bir tərəfdə parəmparça Türk dünyası. Əlində olan və Vətən dediyin Azərbaycanın kiçik bir bölməidür, lakin Bütöv Azərbaycanın və Türk dünyasının varlığımı da unuda, inkar edə, fikrindən çıxara bilməzsən. Beləcə bütün ömrümüzü bu şəkildə kiçikliklə böyüklik duyğularının kəsişməsində keçiririk.. Üşan qaldıraqaldıra:

Sən mənim dənyamın sərhədlərini

Axtarma siyasi xəritələrdə...

Mən orda bölməmmiş,

əyalət, azlıq,

Kağızın üstündə parça-tikəvəm,

Siyasi xəritə - siyasətbazlıq!..

Mənim taleyimə kağız bigənə,

Mən bu bölgülərə üşyan səsiyəm.

Mən öz varlığımla, sözüm, ruhumla

Yurdumun bölməməz xəritəsiyəm!

Bu misraları, 1983-cü ildə, Moskvada, rus tərcüməcimə müraciətlə yazımışdım. Amma tərcüməcimin nə günahı, heç özümüz də yurd anlaysı altında hansı məkar düşünməli olduğunu üzün müddət dəqiqləşdirə bilməmişik. İndi mən Azərbaycan vətənimdən danışram..."

S.Rüstəmxanının yaradıcılığı bütövlükde bir Azərbaycan dastanıdır. İstər poeziyası, istər elmi-ədəbi tədqiqatları, istərsə də publisistikası və nəhayət, son illərdə yazdığı romanları... bütün bunlar göstərir ki, Sabir bir ziyalı olaraq sanki Azərbaycan üçün proqramlaşır. O, Azərbaycan dəyərlərinin nə demək olduğunu yaxşı bilir. Xalqı yaşıdan nədir, vətəni qoruyan nədir, insanların gələcəyə inamını hifz edən hansı məsələlədir... bax Sabir məhz bıtorık sullara cavab verməyə çalışır.

Mənə elə gelir ki, S.Rüstəmxanlıın konkret olaraq Azərbaycan adının özünü birinci növbədə xalqa bütövlükde sevdirmək istəyir. Əger insanlar birmənalı şəkildə vətənin adına and içmək səviyyəsində onu müqəddəs tutmasalar, onda şübhəsiz, biz nəyəse nail ola bilmərik.

Əvvəli 3-cü səhifədə

Sabirin Səməd Vurğunun "Azərbaycan" şeirinin hər bir misrası bütövlükde Azərbaycan himnidir - qənaətini sadəcə emosional düşüncə məhsulu hesab etmək olmaz. Sabir Azərbaycanı sevən hər bir sənətkarı bütün varlığı ilə sevən bir sənətkardır. O, bu sevgi ilə də yazır: "Yəqin hər adama öz vətənin adı doğmadı, əzizdir, lakin mənə həmişə belə gəlir ki, Azərbaycan sözü il: heç bir sözü müqayisə eləmək olmaz. Ölkənin çıxunun adı sadə üsulla yaranıb: filan xalqın yaşadığı yer. Amma Azərbaycan adının mifik, sirlə və tanrisal bir anlamı var ki, bu da adamı sehişləyir. Bu sözə qeyri adı bir güc var.

Azərbaycan!


Ey qəhrəman övladın şanlı Vətəni!
Dövlət himmimizin bu başlangıç misrasında həm millətimizin, həm dövlətimizin dəyəri əksini tapıb.

El bilir ki, sən mənimən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma Vətənimən,
Ayrılarımı könlər cəndan,
Azərbaycan! Azərbaycan!

Körpələrimizin Vətən təsəvvürü Səməd Vurğunun bu misralardan başlanır. Süleyman Rüstəmin "Cənnət görmək istəyən" misrasındaki rəsmi ideologiyanın həddi əksi ilə davam etdirilir. Yalnız müəyyən yaşa çatanda realtlqları dərk edir, Vətən həqiqətinin Xiyabanının, Mirzə Cəlilin, Almaz Yıldırımın, Şəhriyarin misralarında olan tərzini də görürük...". Sabir heyrətləndirci bir istəklə vətəni tərənnüm edir. Onun sözünün əvvəli, axıri və bütöv siqləti vətən sevgisi ilə süslənib. Təsadüfi deyil ki, Azərbaycan sevdalı bütün müəllifləri o, qəlbinin on istəklə duyğuları ilə xatırlayır, onlara sonsuz sevgi ilə münasibət bildirir. Qəlbinin odunda xalqın bağlarından qopmuş sənətkarları hərərətə qərq edir. Sabir özü bütövlükdə yanğı içində olduğu üçün kimin harada, necə yandığını da yaxşı bılır və bunu təqdir edir.

Mirzə Cəlil Azərbaycan ədəbiyyatının, Azərbaycanın mənəviyyat tarixinin ən ölməz simalarındandır. Yaxud, Məhəmməd Hadi və Mirzə Ələkbər sabir hər biri vətən deyəndə, Azərbaycan deyəndə necə sonsuz ahlarla düşünürən. Və Sabir bütün bunları yaxşı bılır. Ona görə də öz yazılarında yeri göldikcə bu ünvanlara istinad edir. Onların qəlbindən süzülib gələn duyğulanmaları ədəbi publisistikanın dili ilə bu günün oxucusunun vərlığına təzədən dikə edir. Çünkü Sovet təhsil sistemindən sonra yeniliklər bir növ təzə nəsili klassik dəyərlərdən ayrı salıb. Amma Sabir yaxşı bılır ki, varişliyi qorumaq üçün gərək yeni nəsil klassiklərin və onların yaratdığı dəyərlərin də mahiyyəti ilə yaxından tanış olsun. Heç nəyi demirəm, elə Mirzə Cəlilin məşhur məqaləsində bir parçası Sabir sözün həqiqi mənasında Sabir şam kimi yandırıb gözümüzün öünüə tutur: "Ax, unudulmuş vətən, ax, yazıq vətəni" deyib fəryad çəkirdi: "Dünyalar titrədi. Alamlar mayallaq aşdı, fəlakətlər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açıdlar və pərəkəndə düşmüş qardaşlarını tapıb, dağlımlış evləsini bina etməyə üz qoydular; Bəs sən hardasan, ay biçərə vətən? ...Bu gün Kərbəla meydani Azərbaycandı vətənpərvərlik meydanıdır. Hər kimin üzüyində bir cüzi din, namus, vətən hissi varsa oranın qeydində qalmalıdır! Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa - gözümüzün qabağında ürkəklər parçalanıv Azərbaycan matəməgəli durur". Daha buradan o yanası varmı? Yaxud S.Rüstəmxanlı taleyimizin Dədə Qorquqda qədər uzanan yollarına sözün həqiqi mənasında özünün duyğu və düşüncələri ilə işləq salır. Məhəmmədhüseyn Şəhriyarin məşhur "Azərbaycan" şeirini xatırladır. Həmin şeirin üsyankar motivi bəs edir ki, biz Sabirin hansı mövqədə cəbhələndiyini bütün aydınlığı ilə derk edək.

Ümumiyyətə, onu qeyd edim ki, ister



bilir.

S.Rüstəmxanlı böyük Turan aləmini qarış-qarış gəzib. Vətənin doğudan tutmuş, batıya qədər hər bir insanın ruhunda Turan birlüyü görüb. Elə ənənədə onun əsorlarda sonsuz sevgi ilə xatırlanın yerində adları xüsusi nefəs alır, adlar sanki canlı varlığa çevrilir. S.Rüstəmxanlı biz bu duyğulanmalarında məhz vətənin özü kimi, vətənin tarixi kimi görürük. Sabir yazır: "Bütün qalxdığım zirvələrdə bu duyğuları yaşadım. Elə bildim, yurd, Azərbaycan sözləri otun, gülün-çiçəyin, başım üstəki quşların, torpaqdakı qarışqaların da qulağına çatır, sandım ki, onlar da bu ölkənin vətəndaşlarıdır və hamısı mənimlə bir dildə danışır. Buna görə də bu yurdun quru daşı da, dağlarının ardıcı da, düzənlərin yulğunu da, bu başdan o başa Azərbaycan adının kölgəsinə stığmış hər kəndin, hər obanın çobanı da, müəllimi də mənə doğmadır və hamısına bir gözlə baxıram. Buna görə də yol sehrindən heç vaxt qurtara bilməmişəm, çünki torpağa çalın-çarpar sarılmış yolların hansını tutub getən bir gün sənə Ərdəbilə, Təbrizə, Ərzuruma, başqa gün Mərvə, Buxaraya, Səmərqəndə, Daşkəndə, Alma Ataya, Kaşqara, Tursana, Tanrı dağına, Ötükenə

SAVALANDAN ƏSƏN YELLƏR

yaxud Sabir Rüstəmxanlinun publisistik hekayələrində vətəndaşlıq missiyası

S.Rüstəmxanlı olsun, istərsə də, Azərbaycan taleyini bilən digər ziyyahılar hamısı birlikdə vətənə əsgəridir. Biz elə məhz indiki vətənin ona görə sahibiyik ki, bu vətən onu sevən ziyyahıların sayosunda qorunub, bu vətəndə dövlət qurulub və bizə əmanət edilib.

S.Rüstəmxanlı bütün varlığı ilə Azərbaycanın bütöv görür. Onun mübarizələrində Azərbaycanın birlüyü, bütövlüyü əsas ideal kimi göstərilir. Maraqlıdır ki, o yeri golonda özünün vaxtı ilə yazdığı şeirləri də yada salır. Bu şeirlər vasitəsi ilə duyğu və düşüncələrini oxuculara çatdırmağa çalışır. Onun hələ ötən əsrin 80-ci illərinin əvvəllərində yazdığı "Doğmalıq" şeiri bizi kifayət qədər düşünməyə vadar edir.

*Dayandığım bu zirvədən
"Yurdum..." deyib piçıldasam
Bu piçiltüm yetişəcək yer üzünüən o başına.
Torpaqdakı qarışqa da sevinəcək!
Başım üstən ötən qartal qıy vuracaq:
"Mən də sonın qardaşınam!"
"Mə...nim yur...dum!"
Açılaçaq ağacların yarpaq dili.
Yaşıl otlar sübh yelində
yellənəcək xanım-xanım.
Gündoğandan Günbatana şığıyacaq
od yelkəli ilxılın burulğam!
Damar atıb ağaracaq qədim yollar,
Qopuzların, cuxurların harayında ağrı-acı,
Yer üzündə qabağımı kəsən səd yox,
Yer üzünən qapıları mənə açıq!
Ehey, mənim Oğuz elim,
Sonsuz dünyam, sonsuz elim!*

S.Rüstəmxanlı zirvələr şairidir. O hər hansı bir məsələdən ötəri danışmaz. Hər hansı bir məsələnin mahiyyətini çözürsə, bu barədə sevgi ilə danışır, bütün varlılığı özünü mübarizəyə hərəkət edir. Ona görə də onun yazıları bir songər motivi daşıyır. Onun hər bir əsəri bir zirvədir. Hər hansı bir oxucu Sabirin zirvə əsərini oxumaqla özü də zirvələne

çatdıracağına inanram və o yolları keçmişəm. Mongolstanda Tuqra çayı vadisi Doqquz Oğuzla Göytürklərin savaş meydani olub, Tunyukuk və Orxon Yenisey kitabələri də oğuzların dilində yazılıb. Dünyanın o başındaki ızlrlərin, yolların sənə çəsdrür. Bir Şumerdən gələn tarix dərinliyi var, bir də Avroasiyanı bürüyən coğrafiya genişliyi. Nə o tarixi, nə o coğrafiyani geri qaytarı bilərik. Gölcəcəmizi də keçmişin xayalları üstündə yox, bu günün realtlqları üzərində qurmayılıq. Buna baxmayaraq o kökləri də, o geniş açılmış qanadları da unuda bilmərik. Azərbaycan bu böyük dünyanın kiçik bir modelidir, lakin ruhu dünya böyükliyində qalır". Sözün bir məna çələbi da bundan ibarətdir ki, hər kəs öz ruhunun sərhədləri qədər böyüyə bilər. Sabir Rüstəmxanlı da tarixi Turanın, tarixi türkün ilk daş qoyduğu məkəndən arzuladığı Tanrı dağınanın ruhsal olan bir insandır. Ona görə də onun hər bir yazısında günəşdən nurlanın, yəni ziyyasından işıqlanan böyük Turan yolu görünür. Biz Sabirla bir yerdə məhz onun yazıları ilə birgə yola çıxırıq, harada olsaq, onuna birgə addımlayırıq. Əlbette, mən bütövlükdə Sabiri sevən bütün oxucuları nəzərdə tuturam. Sabir bütün sevgisi, sevdası ilə vətənin ruhunu bir canlı olaraq öz təbiatına çəkmış qələm adımdır.

Sabir kimi ziyyahıları yazuqla bitən deyil. Hətta mən deyərdim ki, onun hər bir sözünün mənası ayrıca şərh olunmalıdır. Onun sənətinə, onun sözünə hər bir düşüncəli insan mənəviyyatı güzgü tutmalıdır. Çünkü onun sözündə, sənətində nəsilləri oyada bilmək, nəsillərə yaddaş olacaq xəzinələr yatar.

Sabir ruh etibarı ilə çox varlı insandır. Çünkü onun xəzinəsində həle yüz illər boyu insanları düşündürə biləcək mənələr var. Mənələr isə nə qədər xərclənəsə də, bitməyən dəyərdir.